

Qaz-kondensat yataqlarının kondensatvermə əmsalına qeyri-karbohidrogen mənşəli qazların təsirinin hidrodinamik model vasitəsilə tədqiqi

N.N. Həmidov, t.e.n.¹,V.M. Fətəliyev, t.e.d.², Ü.B. Əsgərova²¹"Neftqazelmətdəqiqatlayıhə" İnstitutu,²Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: natiq.hamidov@socar.az

Açar sözlər: qaz, kondensat, yataq, kondensatvermə əmsali, azot, karbon qazı, hidrodinamik model, hal tənliyi, retrograd kondenslaşmə təzyiqi.

DOI.10.37474/0365-8554/2023-5-30-37

Исследование влияния неуглеводородных газов на коэффициент конденсатоотдачи газоконденсатных месторождений с помощью гидродинамической модели

Н.Н. Гамидов, к.т.н.¹, В.М. Фаталиев, д.т.н.², У.Б. Аскерова²¹ЧИПИнефтера,²Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: газ, конденсат, месторождение, коэффициент конденсатоотдачи, азот, углекислый газ, гидродинамическая модель, уравнение состояния, давление ретроградной конденсации.

Существует достаточно научно-исследовательских работ по эффективному применению неуглеводородных газов с целью увеличения компонентоотдачи углеводородных месторождений. В длительный период нами также проводились ряд научно-исследовательских работ, посвященных влиянию азота и углекислого газа на конечный коэффициент конденсатоотдачи месторождений, а также на продуктивность газоконденсатных скважин.

Однако известно, что в составе пластовых систем газоконденсатных месторождений, наряду с другими неуглеводородными газами присутствуют азот и углекислый газ. Иногда их количество имеет довольно большую долю в общем объеме. Но, влияние количества естественно присутствующих в пластовых системах азота и углекислого газа на конечный коэффициент конденсатоотдачи газоконденсатных месторождений изучено недостаточно.

Исследовано влияние количества азота и углекислого газа в составе пластовых систем на коэффициент конденсатоотдачи газоконденсатных месторождений. С этой целью, в качестве базового варианта использовалась многокомпонентная гидродинамическая модель месторождения Булла-дениз, исследовались факторы, влияющие на процесс путем сравнения конечного коэффициента конденсатоотдачи месторождения с другими системами, содержащими азот и углекислый газ.

Study of the influence of non-carbon gases on the condensate recovery coefficient of gas condensate fields using a hydrodynamic model

N.N. Gamidov, Ph.D in technical science¹, V.M. Fataliev, Doctor of Technical Sciences², U.B. Askerova²¹"Oil-Gas Scientific Research Project" Institute,²Azerbaijan State University of Oil and Industry

Keywords: gas, condensate, field, condensate recovery coefficient, nitrogen, carbon dioxide, hydrodynamic model, equation of state, retrograde condensation pressure.

There is enough research work on the effective use of non-hydrocarbon gases in order to increase the component recovery of hydrocarbon deposits. Over a long period, we have also carried out a number of research works on the effect of nitrogen and carbon dioxide on the final condensate recovery factor of fields, as well as on the productivity of gas condensate wells.

However, it is known that the formation systems of gas condensate fields, along with other non-hydrocarbon gases, contain nitrogen and carbon dioxide. Sometimes their number has a rather large share in the total volume. But, the effect of the amount of nitrogen and carbon dioxide naturally present in reservoir systems on the final condensate recovery coefficient of gas condensate fields has not been studied enough.

The influence of the amount of nitrogen and carbon dioxide in the composition of reservoir systems on the condensate recovery coefficient of gas condensate fields has been studied. To this end, a multicomponent hydrodynamic model of the Bulla-Sea field was used as a base case, the factors influencing the process were studied by comparing the final condensate recovery coefficient of the field with other systems containing nitrogen and carbon dioxide.

Qaz-kondensat yataqlarının son kondensatvermə əmsalının artırılmasında işçi agent kimi azot və karbon qazlarından istifadə edilməsi, onların prosesə təsirinin mənfi və müsbət tərəfləri ətraflı şəkildə araşdırılmış, bu qazların laya çökmüş retrograd kondensatın buxarlandırılmasında və ya müxtəlif termobarik şəraitdə qaz fazasında həll olunmasında rolu geniş tədqiq edilmişdir [1–5].

Lakin məlumdur ki, qaz-kondensat yataqlarında təbii sistemlərin tərkibində də müxtəlif miqdarda karbon və azot qazları mövcud olur. Bu qazların miqdarı da qaz-kondensat yataqlarının işlənməsinə müyyəyən mənada təsir göstərir. Məsələn, bir çox qaz-kondensat yataqlarından götürülmüş qaz nümunələrinin xromatoqrafik analizlərinə əsasən, karbon qazının miqdarı yataqların formalaşma şəraiti və digər amillərin təsirindən asılı olaraq 80 %-ə (Rusyanın Semividovskoye yatağında karbon qazının miqdarı 79.79 %) qədər ola bilər. Lakin demək olar ki, bütün qaz-kondensat yataqlarında az da olsa CO₂ qazına rast gəlinir. Məsələn, Rusyanın Urenqoy, Zapolyarnoye və Yurxarovskoye yataqlarında CO₂-nin miqdarı uyğun olaraq 0.01 %, 0.03 % və 0.07 %, lakin Astraxan, Berezansk və Kandim yataqlarında uyğun olaraq 21.55 %, 3.39 % və 2.89 % təşkil edir [4, 6, 7].

Karbon qazı fiziki-kimyəvi-termodinamik xassələrinə görə neft-qaz hasilatı sahəsində geniş istifadə edilir. Qaz-kondensat yataqlarının işlənməsində, həmçinin fundamental və tətbiqi tədqiqatların aparılmasıda da bu qazdan geniş istifadə edilməkdədir [1, 2, 6]. Tədqiqatlara əsasən, karbon qazının digər qazlara nisbatən kondensatda daha yaxşı həll olmasına görə kondensatı buxarlaşdırmaq qabiliyyəti də yüksək olur [8, 9].

Azot qazı da təbii sistemlərin tərkibində adətən 0–2 % arasında dəyişir, lakin bəzi hallarda yüksək konentrasiyaya da rast gəlmək olur. Məsələn, Rusyanın Orenburq, Romaşkino, Tuymazı yataqla-

rında azotun miqdarı uyğun olaraq 4.89 %, 10.4 % və 15.2 % təşkil edir. Çinin bəzi qaz-kondensat yataqlarında isə bu rəqəm 70 %-ə çatır [3, 6, 7]. Bu baxımdan azotun lay sisteminin faza çevrilməsinə təsirinin tədqiqi həmişə diqqətdə saxlanılır [8, 9].

Tədqiqatın mahiyyəti və obyekti

Bütün bunları nəzərə alaraq, təqdim edilən tədqiqat işi əvvəlki təcrübələr nəzərə alınmaqla, təbii qaz-kondensat sistemlərinin tərkibində olan azot və karbon qazlarının faza çevrilmələrinə və işlənmə zamanı kondensatın retrograd çökmə prosesinə təsirinin tədqiq edilməsinə və lay sistemlərinin tərkibində bu qazların miqdarının son maye kondensat verimləşmə təsirinin hidrodinamik model vasitəsilə araşdırılmasına həsr edilmişdir.

Tədqiqatlar Bulla-dəniz yatağının Tempest/Enable program paketində qurulmuş hidrodinamik modeli üzərində aparılmış, baza varianti kimi bu yatağın real işlənmə prosesinin faktiki lay (qaz-kondensat) sistemləri əsasında qurulmuş hidrodinamik modeli götürülmüşdür.

Ümumiyyətlə, Bulla-dəniz yatağı Abşeron arxipelaqının şimal hissəsində, Bakı şəhərində 55 km cənubda yerləşir. Bulla-dəniz yatağının qeoloji-qeofiziki öyrənilməsinə 1951-ci ildən başlanılmışdır. 1951–1956-ci illərdə aparılmış kəşfiyyat işləri qırışığın sərhədlərini aydınlaşdırmağa kömək etmişdir. Bu işlər daha sonra davam etdirilmiş və burada əsas məqsəd qırışığın şimal-şərq qanadı və cənub-şərq pereklinalının öyrənilməsi olmuşdur. Bulla-dəniz strukturunun 1950–1957-ci illərdə aparılmış seysmik kaşfiyyat işləri nəticəsində aşkar edilməsinə baxmayaraq, burada struktur-axtarış qazma və eyni zamanda Bulla-dəniz sahəsində dərin kaşfiyyat qazmasına 1965-ci ildə başlanılmışdır [10]. Bunun üçün əsas, qonşu Xara-Zirə sahəsində Məhsuldar Qat (MQ) çöküntülərindən neft alınması və struktur-axtarış quyuların-

Cədvəl 1

Parametrlər	V horizont			VII horizont			VIII horizont	
	9	14	23	20	22	56	72	
İstismara daxilolma tarixi	05.1975	01.1975	12.1977	04.1976	04.1976	06.1982	05.1987	
Nümunələrin götürülmə tarixi	03.1976	04.1976	02.1978	07.1976	04.1976	09.1982	-	
Lay temperaturu, °C			96			103		110
Lay təzyiqi, MPa			69			71.3		80
Kondensatın potensial miqdarı, q/m ³	292	322	214	323.8	361.6	478	509	
p _{kondensat} (təcrübə), MPa	43.5-44.5			62.5-65.7			66-70	
Kondensatın sıxlığı, kq/m ³	782	780	782.8	811	815	823	822	
Kondensatın molekul kütləsi, kq/kmol	134	124	137	171	177	193	193	
Qazın molekul kütləsi, q/mol			21.9			22.9		25.9

AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI

Azerbaycan Nefti / Azerbaijan Oil Industry

05'2023

da qazma prosesinde qaz təzahürləri olmuşdur. 1973-cü ildə qırışığın şimal-şərqi qanadında VII horizontdan (18 №-li quyudan – qaz, kondensat) və 1974-cü ildə V horizontdan (14 №-li quyudan – qaz, kondensat) sənaye əhəmiyyətli məhsul alınmışdır. Yatağın tam sənaye işlənməsi 1975-ci ildən həyata keçirilir. Bulla-dəniz yatağının əsas işlənmə obyektləri MQ-nin V, VII, QÜGLD və VIII horizontlarıdır [11].

Qaz-kondensat nümunələrinin termodynamik və fiziki-kimyəvi tədqiqatları ilk axtarış-kəşfiyyat quyularının məhsulları əsasında aparılmışdır. İşlənmənin sonrakı mərhələlərində lay təzyiqinin intensiv aşağı düşməsinə uyğun olaraq sərbəst qaz və kondensatın gündəlik hasilatlarının azalması termodynamik tədqiqatların çox az həcmədə aparılmasına səbəb olmuşdur. Qeyd edək ki, V horizontun ölçülülmüş başlangıç lay təzyiqi 5350 m dərinlikdə 69 MPa, VII horizontda 5750 m dərinlikdə 71.3 MPa, VIII horizontda 6000 m dərinlikdə isə 80 MPa-va bərabər olmuşdur.

Bulla-dəniz yatağının V (9, 14, 23), VII (20, 22) və VIII (56, 72) horizontları üzrə termodynamik tədqiqatlar işlənmənin ilk illərində istismara daxil olmuş quyulgarda aparılmışdır (cədvəl 1).


Cədvəldən göründüyü kimi, kondensatın sıxlığı V horizontda 782 kq/m^3 , VII horizontda 812 kq/m^3 və VIII horizontda 823 kq/m^3 təşkil etmişdir.

Lay suyunun özlülüyü V horizontda 88 °C-də 0.33 mPa·s, VII və VIII horizontlarda isə 103 və 105 °C-də 0.25 mPa·s-ə bərabər olduğu müəyyən edilmişdir.

Bulla-dəniz yatağının istismara başlamış ilk quyularından olan 9 №-li quyuda lay təzyiqi 54 MPa, lay qazında kondensatın miqdarı 292 q/m³, temperatur 96 °C, kondensatın sıxlığı 782 kq/m³, molekul kütləsi 134 kq/kmol, 23 №-li quyuda isə lay təzyiqi 47 MPa, kondensatın miqdarı 214 q/m³, sıxlığı 782.8 kq/m³, molekul kütləsi 137 kq/kmol olmuşdur.

Hidrodinamik modelin yaradılması və adaptasiyası

Hidrodinamik modelin qurulması üçün ilk növbədə yatağın geoloji modeli qurulmuş, ehtiyatlar hesablanmışdır. Sonra geoloji model hidrodinamik simulyatora yüklenərək işlənmə prosesi tam şəkildə modelləşdirilmişdir. Geoloji modelin hidrodinamik simulyatora yüklenməsi zamanı struktur modelləri birlikdə qeyuların koordinatları, altitudaları, inklinometriyaları, kontaktların dərinlikləri, layların süzülmə-tutum parametrlərinin (petrofiziki) kubları da daxil olmaqla geoloji model




Şəkil 1. Qaz-maye nisbi həcmərinin hesablanmış qiymətlərinin təcrübə qiymətlərə uyğunlaşdırılması

tam olaraq hidrodinamik modelə köçürülmüşdür. Sonra dinamik mədən məlumatları: qaz, kondensat və su hasilatları, perforasiya tarixləri və onların döriilik intervalları, ölçülmüş və ya heç sablanmış təzyiq məlumatları və digər tədqiqat nəticələri modelə yüklenmişdir.

Bu məlumatlara əlavə olaraq, flüidin fiziki-kimyəvi və termodinamik xassələrinin laboratoriya təcrübələrindən alınmış qiymətləri və asılılıqları da hidrodinamik modelə yüklenmişdir.

Lay sisteminin fiziki-kimyəvi və termodinamik (pVT) xassələri təzyiqdən asılı olduğu üçün işlənmə prosesində təzyiqin dəyişməsi lay sisteminin pVT xassələrinin dəyişməsinə səbəb olur. Buna görə də lay sisteminin pVT xassələrinin təz-yiqdən asılı olaraq dəyişmə qanuna uyğunluqlarının əvvəlcədən bilmək hidrodinamik modelin dəqiqliyi üçün vacib şərtlidir. Bu məlumatlar yalnız işlənmənin ilk vaxtlarında yataqdən götürülmüş nümunələr əsasında laboratoriya şəraitində aparılmış pVT testləri (termodynamik təcrübələr) əsasında müəyyən olunur. Qeyd edək ki, Bulla-dəniz yatağı məhsulu üzərində belə laboratoriya təcrübələr kifayət qədər aparılmış və qurulmuş hidrodinamik modeldə məhz bu təcrübələrin nəticələrindən istifadə olunmuşdur [12, 13].

Bunun üçün, qaz-kondensat sistemlerinin pVT xassələrini xarakterizə edən parametrlərinin laboratoriya təcrübələrindən alınmış təzyiq və temperaturdan asılılıq nöqtələri xüsusi proqrama yükəlmüş, aparılan hesablamalardan alınan qiymətlər təcrübə qiymətlərə və təzyiq-temperatur dəyişməsinə görə real təcrübə qiymətlərə adaptasiya olunmuş hesablanmış nəticələr funksiya şəklində modelə yükəlmüşdür. Bulla-dəniz yatağının hidrodinamik modelin qurulmasında, uyğun termobarik şərait üçün ən yaxşı nəticə verən Penq-Robinson hal tənliyinin 1979-cu il modifikasiyasından ("Penq-Robinson-79") istifadə olunmuşdur.



Şəkil 2. Qazın inhiraf əmsalının (Z faktor) (a), özlülük yünün (b) və kontakt kondensasiya əyrisinin (kondensasiya satırı) çöküntüsünün (c) adaptasiyası


Lay məhsulunun fiziki-kimyəvi və termodinamik xassələrinin modeldə adaptasiya olunması nümunə kimi, lay məhsulunun pVT bombasında aparılan termodinamik tədqiqatlar zamanı təzyiq dən asılı olaraq bombada qaz-maye nişbi həcm lərinin, qazın sıxılma əmsalı Z və özlüyüünü kondenslaşmənin başlanma təzyiqinin hesablanması qiyəmtlərinin təcrübə qiyəmtlərə uyğunlaşdırılmasını (adaptasiyasını) göstərən əyirlər şəkil və 2-də göstərilmişdir.

Şəkillərdən göründüyü kimi, lay məhsulunun fiziki-kimyəvi və termodinamik parametrlərinin təzyiqdən asılı olaraq dəyişmə qanuna uyğunluğu Bulla-dəniz yatağından götürülmüş məhsul nümunələrinin uyğun testləri nəticəsində alınan qiymətlərə çox yaxşı uyğunlaşdırılmışdır. Bu iş gələcəkdə hidrodinamik modelin düzgün işləmə

sinə və dəqiq nəticələr verməsinə böyük zəmin yaradır.

Hidrodinamik modelin dəqiq nəticələr verməsi üçün doymanın müxtəlif qiymətlərində nisbi faza keçiriciliklərinin (NFK) qiymətlərinin düzgün olması vacib şərtlərdən biridir. Bu parametrin düzgün qiymətləri süzülmə tənliklərinin layda gedən prosesləri daha dəqiq təsvir etməyə və işlənmə göstəricilərinin proqnozlaşdırılması prosesinin dəqiq olmasına şərait yaradır. Qeyd edək ki, bu parametrlərin qiymətləri qazma zamanı quyular- dan götürülmüş kern nümunələrinin laborator analızları nəticəsində təyin olunur. Bulla-dəniz yatağı üçün belə tədqiqatlar aparılmışdır üçün modeldə, Şahdəniz yatağının uyğun horizontları üçün aparılmış tədqiqatların nəticələrində istifadə edilmiş, işlənmə tarixinin bərpası prosesində isə NFK əyrləri korrektə olunmuşdur. Modeldə istifadə olunan qaz-kondensat və su-kondensat nisbi fazalar keçiricilikləri asılılıqları səkil 3-də göstərilmişdir.

Bulla-dəniz qaz-kondensat yatağı olduğu üçün hesablamaların aparılması üçün "Compositional" model seçilmişdir. Bu model, çoxkomponentli-çoxfazlı sistemlərin layda sözülmə prosesinin modelləşdirilməsi üçün nəzərdə tutulmuş və həmçinin mürəkkəb faza çevrilmələrini hesablamaga - yataqların işlənməsi zamanı termobarik şəraitin




Şəkil 3. Modeldə istifadə olunan qaz-kondensat (a) və su-kondensat (b) nisbi faza keçiricilikləri

(təzyiq və temperaturun) dəyişməsi ilə maye və qaz fazalarının bir-birində qarşılıqlı həllolma və buxarlanma proseslərini təsvir etməyə imkan verir.

Modeldə N_2 , CO_2 , C_1 , C_2 , C_3 , IC_4 , C_4 , IC_5 , C_5 , C_6 komponentləri və su götürülmüş, C_7 -ərək komponenti isə aşağıda göstərdiyi kimi üç yera bölünmüşdür $C_{7+}(1)$, $C_{7+}(2)$, $C_{7+}(3)$:

Komponentlər	Miqdarı, mol %
N_2	0.35
CO_2	0.148
C_1	88.542
C_2	3.54
C_3	1.614
IC_4	0.343
C_4	0.632
IC_5	0.262
C_5	0.325
C_6	0.590
$C_{7+}(1)$	1.892
$C_{7+}(2)$	1.507
$C_{7+}(3)$	0.255

Yatağın ilkin vəziyyətinə uyğun hidrodinamik model hazır olduqdan sonra işlənmə tarixinin bərpası, yəni modeldə daxil olan parametrlərin həqiqətə uyğunlaşdırılması (adaptasiyası) prosesi aparılmışdır. Sərbəst qazın və maye kondensatın hasilatı daha dəqiq və informativ hesab olunduğu



Şəkil 4. Bulla-dəniz yatağının sərbəst qaz (a) və kondensat (b) hasilatı üzrə tarixinin bərpası


ürün məhz bu parametrlərin adaptasiyası əsas götürülmüşdür. Yəni hesablanan hasilat qiymətləri faktiki qiymətlərə maksimum uyğunlaşdırılmışdır, işlənmənin əvvəlində (1973-cü ildən) 2022-ci ilə kimi yatağın istismarı prosesi model vasitəsilə simulyasiya edilmişdir. Yatağın son komponentvermə əmsalları kimi də şərti olaraq 2022-ci ilə olan qiymətlər götürülmüşdür. Hasilatın (tarixin) bərpə ayrıları şəkil 4-də göstərilmişdir.

“Compositional” modeldən göründüyü kimi, Bulla-dəniz yatağının lay sisteminin faktiki qiymətləri əsasında qurulmuş ilk (baza) variantda, lay qazında azotun miqdarı 0.35 %, karbon qazının miqdarı isə 0.148 %dır. Bu variantda son kondensatvermə əmsalları şəkil 5-də verilmişdir. Göründüyü kimi, azotun və karbon qazının təbii qiymətlərində şərti olaraq qəbul etdiyimiz tarixə olan son kondensatvermə əmsali 0.213-ə bərabərdir. Qeyd edək ki, baza variantında kondensatşəmin başlanma təzyiqi laboratoriya təcrübələrində alınmış qiymətə – 64.56 MPa-ya bərabər götürülmüşdür.

Azot qazının miqdarının yatağın kondensat verimini təsiri

Hidrodinamik model vasitəsilə eksperimentləri davam etdirərək, lay sisteminin tərkibində azot qazının miqdarının 10, 20 və 30 % həcmində olduğu hallar üçün yatağın şərti olaraq qəbul etdiyimiz tarixə olan son kondensatvermə əmsalının necə dəyişməsi tədqiq olunmuşdur. Bu məqsədlə, bütün digər parametrləri, o cümlədən lay qazında olan kondensatın miqdarı da baza variantında olduğu kimi saxlanılmışdır, yalnız lay sisteminin tərkibində azotun miqdarı 10, 20, 30 % olan üç yeni model yaradılmışdır. Bu modellərdə istifadə olunan lay sistemlərinin komponent tərkibi cədvəl 2-də verilmişdir.

Hər üç lay sistemi model vasitəsilə 2022-ci ilə kimi “istismar” edilmiş və işlənmə göstəricilərinin son qiymətləri təyin olunmuşdur. Hər üç tərkibə



Şəkil 5. Baza variantı üçün kondensatvermə əmsali


Komponentlər	Qazın miqdari, mol %		
	10	20	30
N_2	10	20	30
CO_2	0.148	0.148	0.148
C_1	78.892	68.892	58.892
C_2	3.540	3.540	3.540
C_3	1.614	1.614	1.614
IC_4	0.343	0.343	0.343
C_4	0.632	0.632	0.632
IC_5	0.262	0.262	0.262
C_5	0.325	0.325	0.325
C_6	0.590	0.590	0.590
$C_{7+}(1)$	1.892	1.892	1.892
$C_{7+}(2)$	1.507	1.507	1.507
$C_{7+}(3)$	0.255	0.255	0.255

Cədvəl 2

Komponentlər	Miqdarı, mol %		
	0.350	0.350	0.350
N_2	10	20	30
CO_2	78.690	68.690	58.690
C_1	3.540	3.540	3.540
C_2	1.614	1.614	1.614
IC_4	0.343	0.343	0.343
C_4	0.632	0.632	0.632
IC_5	0.262	0.262	0.262
C_5	0.325	0.325	0.325
C_6	0.590	0.590	0.590
$C_{7+}(1)$	1.892	1.892	1.892
$C_{7+}(2)$	1.507	1.507	1.507
$C_{7+}(3)$	0.255	0.255	0.255

Cədvəl 3

görə qurulmuş model üzrə son kondensatvermə əmsallarının qiymətləri, baza variantı ilə müqayisəli olaraq şəkil 6-da verilmişdir.



Şəkil 6. Lay sisteminin tərkibində azotun miqdarının yatağın son kondensat verimini təsiri


Şəkildən göründüyü kimi, lay sisteminin tərkibində azotun miqdarının 10 %-dən 30 %-ə qədər artması ilə, baza variantı ilə eyni işlənmə müddətində yatağın son kondensatvermə əmsalının qiyməti 0.213-dən 0.137-yə qədər azalmışdır.

Karbon qazının miqdarının yatağın kondensat verimini təsiri

Karbon qazının miqdarının yatağın son komponent veriminə təsirini öyrənmək məqsədilə, yənə də ilkin lay sisteminin tərkibində karbon qazının miqdarı 10, 20 və 30 % olan üç model qurulmuşdur. Bu ay modellərində istifadə olunan lay qazlarının tərkibi cədvəl 3-də verilmişdir. Bu modellərdə də, lay qazının ilkin tərkibindən başqa digər bütün ilkin parametrlər baza variantı ilə eyni saxlanılmışdır.

Qurulmuş hər üç lay modeli 2022-ci ilə kimi “istismar” olunmuş, işlənmə göstəriciləri hesab-

lanmışdır. Lay qazının tərkibində karbon qazının miqarı 10, 20 və 30 % olan üç müxtəlif yatağın işlənmə prosesinin hidrodinamik modelləşdirilməsi nəticəsində alınan son kondensatvermə əmsallarının qiymətləri, baza variantı ilə müqayisəli olaraq şəkil 7-də göstərilmişdir.



Şəkil 7. Lay sisteminin tərkibində karbon qazının miqdarının yatağın son kondensat verimini təsiri

Şəkildən göründüyü kimi, azot tərkibli sistemlərdə fərqli olaraq, tərkibində karbon qazı olan sistemlərdə yatağın son kondensatvermə əmsali baza variantına nisbətən artmış, karbonun miqdarının 10 %-dən 30 %-ə qədər artması ilə 0.213-dən 0.267-yə yüksəlmışdır.

Ahnın nəticələrin təhlili

Bulla-dəniz yatağı timsalında hidrodinamik model vasitəsilə aparılmış eksperimentlər nəticəsində lay qazının tərkibində azot qazının miqdarının artması ilə yatağın son kondensatvermə əmsalının 0.213-dən 0.137-yə düşməsi, karbon qazının miqdarının artması ilə 0.213-dən 0.267-yə qədər artması müəyyən edilmiş, qazvermə əmsali isə,

demək olar ki, sabit qalmışdır. Həm baza varianti, həm də tərkibində müxtəlif miqdarda azot və karbon qazı olan sistemlər üçün yatağın istismarı zamanı son kondensatvermə əmsallarının qiymətləri cədvəl 4-də verilmişdir.


Cədvəl 4

Yatağın son kondensatvermə əmsali, v.h.						
Baza varianti	Lay sistemində azotun miqdari			Lay sistemində karbon qazının miqdari		
	10 %	20 %	30 %	10 %	20 %	30 %
0.213	0.187	0.156	0.137	0.249	0.259	0.267

Yatağın son kondensatvermə əmsalına karbon qazının müsbət, azotun isə manfi təsiri cədvəldən aydın görünür. Bu təsirlərin səbəblərini aydınlaşdırmaq məqsədilə ilk növbəd, Bulla-dəniz yatağının hidrodinamik modeli vasitəsilə aparılan eksperimentlərdən alınan nəticələr əsasında, azotun və karbon qazının qaz-kondensat sistemlərinin faza çevrilmələrinə təsiri araşdırılmışdır. Qaz-kondensat yataqlarının istismarı nöqtəyi-nəzərindən hər hansı bir komponentin, verilmiş sistemin faza çevrilmələrinə təsiri dedikdə, əsasən onun faza keçid parametrlərinə-retrograd konden-

sasiya, buxarlanma və böhran parametrlərinə təsiri nəzərdə tutulur. Bu baxımdan, azotun və karbon qazının qaz-kondensat sisteminin kondensasiyasını başlanma təzyiqinə təsiri araşdırılmışdır.

Qeyd edək ki, hidrodinamik modeldə tərk-



Səkil 8. Azot tərkibli (a) və tərkibində karbon qazı olan (b) qaz-kondensat sistemlərində retrograd kondensasiya təzyiqlərinin hesablanmış qiymətlərinin baza varianti ilə müqayisəsi

Cədvəl 5

Retrograd kondensasiya təzyiqi, MPa						
Baza varianti	Lay sistemində azotun miqdari			Lay sistemində karbon qazının miqdari		
	10 %	20 %	30 %	10 %	20 %	30 %
64.45	83.42	94	98	48.97	41.26	35.77

bində qeyri-karbohidrogen qazların miqdarının müxtəlif qiymətləri ilə (azot və karbon qazlarının 10, 20, 30 %-li qarışıqları) yaradılmış qaz-kondensat sistemlərinin pVT xassələrinin təzyiqdən asılı olaraq dəyişmə qanuna uyğunluqları aparılmış laboratoriya təcrübələri əsasında Penq-Robinson hal tənliyindən istifadə etməklə yaradılmış və bütün sistemlərin faza keçid parametrləri də bu hal tənliyindən istifadə etməklə xüsusi program vasitəsilə hesablanmışdır [3, 4]. Azot və karbon qazlarının müxtəlif qiymətləri üçün qurulmuş modellərdən istifadə zamanı, hesablanmış faza keçid parametrləri sərbəst buraxılaraq, heç bir təcrübə qiymətlərə adaptasiya edilməmişdir.

Səkil 8 və cədvəl 5-də azot və karbon qazlarının qaz-kondensat sisteminin retrograd kondensasiya təzyiqinə təsiri baza varianti ilə müqayisəli şəkildə göstərilmişdir.

Göründüyü kimi, qaz-kondensat sisteminin tərkibində karbon qazının miqdarının 10 %-dən 30 %-ə qədər artması sistemin kondensləşmə (retrograd) təzyiqini 64.56 MPa-dan 35.77 MPa-ya qədər azaltmış, azotun miqdarının 10 %-dən 30 %-ə qədər artması isə 64.56 MPa-dan 98 MPa-ya qədər artırılmışdır.

Nəticə

Bələliklə azot və karbon qazlarının miqdarının qaz-kondensat yataqlarının son kondensatvermə əmsalına təsiri, bu qazların hər birinin həmin sistemlərin kondensləşmə (retrograd) təzyiqinə özünəməxsus təsiri nəticəsində baş verir.

Qaz-kondensat yataqlarının işlənməsinin ləyihələndirilməsi zamanı lay sistemlərində qeyri-karbohidrogen qazlarının miqdarı və bu qazların sistemlərin pVT xassələrinə – faza keçid proseslərinə, xüsusən də retrograd kondensasiya təzyiqinə təsirinin laboratoriya şəraitində dəqiq tədqiq olunması yataqların səmərəli işlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Ədbəbiyyat siyahısı

1. Gamidov N.H., Fataliyev V.M. Влияние критических свойств газов на процесс испарения пластовых углеводородных конденсатов. Материалы XI Международной научно-практической нефтегазовой конференции. Кисловодск, 27-31 октября, 2014, с. 45-46.
2. Гамидов Н.Н., Фаталиев В.М. Влияние растворимости газов различного состава в углеводородном конденсате на параметры разработки газоконденсатных месторождений // SOCARProceedings, 2015, № 4, с. 36-40.
3. Hamidov N.N. Azot qazının qazkondensat sistemlərinin faza münasibətlərinə və retrograd kondensatın dispersləşdirilməsinə təsirinin tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2020, № 6-7, s. 36-41.
4. Hamidov N.N. Karbon qazının qazkondensat sistemlərinin faza çevrilmələrinə və retrograd kondensatın dispersləşdirilməsinə təsirinin tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2021, № 4, s. 17-22.
5. Гамидов Н.Н. Влияние составов газов на фазовые превращения газоконденсатных систем, с целью выбора состава рабочего агента для воздействия на пласт. Материалы Международной конференции "Инновационные подходы к развитию образовательно-производственного кластера в нефтегазовой отрасли". Ташкент, 30 апреля, 2022 г, с. 302-303.
6. Островская Т.Д., Гриценко И.А. Исследование газоконденсатных смесей, содержащих CO₂ и N₂ // Газовая промышленность, Москва, 1983, № 8, с. 31-32.
7. Гриценко А.И., Островская Т.Д., Юшкян В.В. Углеводородные конденсаты месторождений природного газа. – М.: Недра, 1983, 263 с.
8. Fataliyev V.M., Hamidov N.N. Effective "Vaporizer" for Recovering Retrograde Hydrocarbon Condensate from a Gas-Condensate Reservoir // International Journal of Petrochemical Science & Engineering, 2017, v. 2, iss. 6, p.1-7.
9. Abbasov Z.Y., Fataliyev V.M., Hamidov N.N. The solubility of gas components and its importance in gascondensate reservoir development // Journal of Petroleum Science and Technology, 2017, v. 35, iss. 3, p. 249-256.
10. Ali-zade A.A., Salaev C.G., Aliyev A.I. Научная оценка перспектив нефтегазоносности Азербайджана и Южного Каспия и направление поисково-разведочных работ. – Баку: "Элм", 1985, 252 с.
11. Süleymanov S.A. və b. Bulla-dəniz qazkondensatneft yatağının geologiyası, kəşfiyyatı və işlənməsi məsələləri. – Bakı, 2000, 153 s.
12. Отчет по теме "Исследование физико-химических и термодинамических свойств продукции скважин месторождения "Булла-море". Всесоюзный научно-исследовательский и проектный институт по подготовке к транспортировке и переработке природного газа. – М.: ВНИПИГаз, 1976, 33 с.
13. Отчет по теме "Исследование физико-химических и термодинамических свойств продукции скв. 20 месторождения "Булла-море". Всесоюзный научно-исследовательский и проектный институт по подготовке к транспортировке и переработке природного газа. – М.: ВНИПИГаз, 1977, 28 с.

References

1. Gamidov N.N., Fataliev V.M. Vliyanie kriticheskikh svoystv gazov na protsess ispareniya plastovykh uglevodordnykh kondensatov. Materialy XI Mezhdunarodnoy nauchno-prakticheskoy neftegazovoy konferentsii. G.Kislovodsk, 27-31 oktyabrya, 2014, s. 45-46.
2. Gamidov N.N., Fataliev V.M. Vliyanie rastvorimosti gazov razlichnogo sostava v uglevodorodnom kondensate na parametry razrabotki mestorozhdeniy // SOCARProceedings, 2015, № 4, s. 36-40.
3. Hamidov N.N. Azot gazinin qazkondensat sistemlerinin faza munasibetlerine ve retrograd kondensatın dispersləşdirilməsinə təsirinin tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2020, № 6-7, s. 36-41.
4. Hamidov N.N. Karbon gazinin gazzkondensat sistemlerinin faza chevrilmelerine ve retrograd kondensatın dispersləşdirilməsinə təsirinin tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2021, № 4, s. 17-22.
5. Gamidov N.N. Vliyanie sostavov gazov na fazovye prevarshcheniya gazokondensatnykh system, s tselyu vybora sostava rabochego agenta dlya vozdeystviya naplast. Materialy mezdunarodnoy konferentsii "Innovatsionnye podkhody k razvitiyu obrazovatelno-proizvodstvennogo klastera v neftegazovoy otрасли". Tashkent, 30 aprely, 2022 g, s. 302-303.
6. Ostrovskaya T.D., Gritsenko I.A. Issledovanie gazokondensatnykh smesey, soderzhashchikh CO₂ i N₂ // Gazovaya promyshlennost', Moskva, 1983, № 8, s. 31-32.
7. Gritsenko I.A., Ostrovskaya T.D., Yushkin V.V. Uglevodorodnye kondensaty mestorozhdeniy prirodного gaza. – M.: Nedra, 1983, 263 s.
8. Fataliyev V.M., Hamidov N.N. Effective "Vaporizer" for Recovering Retrograde Hydrocarbon Condensate from a Gas-Condensate Reservoir // International Journal of Petrochemical Science & Engineering, 2017, v. 2, iss. 6, p.1-7.
9. Abbasov Z.Y., Fataliyev V.M., Hamidov N.N. The solubility of gas components and its importance in gascondensate reservoir development // Journal of Petroleum Science and Technology, 2017, v. 35, iss. 3, p. 249-256.
10. Ali-zade A.A., Salaev S.G., Aliyev A.I. Nauchnaya otsenka perspektiv neftegazonosnosti Azerbaydzhana i Yuzhного Kaspiya i napravlenie poiskovo-razvedochnykh rabot. – Baku: "Elm", 1985, 252 s.
11. Süleymanov Sh.A. və b. Bulla-deniz gazzkondensatneftyataghynyn geologiyasy, keshfiyyat və işlənməsi məsələləri. – Bakı, 2000, 153 s.
12. Otchet po teme "Issledovanie fiziko-khimicheskikh svoystv produktii skvazhin mestorozhdeniya "Bulla-more". Vsesoyuznyj nauchno-issledovatel'skij i proektnyyj institut po podgotovke k transportirovke I pererabotke prirodnogo gaza. – M.: VNIPiGaz, 1976, 33 s.
13. Otchet po teme "Issledovanie fiziko-khimicheskikh svoystv produktii skv. 20 mestorozhdeniya "Bulla-more". Vsesoyuznyj nauchno-issledovatel'skij i proektnyyj institut po podgotovke k transportirovke i pererabotke prirodnogo gaza. – M.: VNIPiGaz, 1977, 28 s.